

F. Kocərli adına
Respublika Uşaq
KİTABXANASI

INV. № 2109 92.

ISSN-0207-4710
2013-cü il



GÖYƏRCİN

1



95
G 85

55
YAŞ





DÜNYA UŞAQ
ƏDƏBİYYATI

RƏQS EDƏN DOVŞANLAR

Qrimm Qardaşları

Biri vardi, biri yoxdu, bir kral vardi. Ov etməyi hədsiz dərəcədə sevirdi və öz meşələrində çoxlu dovşan saxlayırdı. Həm də kralın əre getməli gözəl bir qızı vardi. Kral çaparlarını hər yere göndərib demişdi ki, kim mənim dovşanlarımı oynatmaq öyrətsə, qızını ona əre verəcəm.

Kralın meşələrində üç oğlu olan bir odunçu yaşıyındı. Oğullar kralın sözlərini eşidib canlandılar. Büyük oğul anasına dedi:


-Şalvarımı yama, mənə piroq bişir, mən

dovşanlara rəqs etməyi öyrədəcəyəm.

Ana onun şalvarını yamadı, piroq bişirdi. Büyük oğul yola düşdü. Yolda bapbalaca adamçığaza rast oldu. O dedi:

-Bərk acmışam, bir az piroq ver, yeyim.

Büyük oğul adamçığazı saya salmadı. Onu söyleb getdi. Adamçığaz hirslenib ağaca çıxdı və fit verdi. Dərhal hardansa kral çıxdı və odunçunun oğlundan soruşdu ki, ona nə lazımdır? Oğul fikrini deyəndə kral hirslenib onu zindana saldırdı. Evdə büyük oğlu göz-



F. Köçərli adına
Respublika Uşaq
KİTABXANASI
INV. № 2109 92.

ləyib, göz ləyib, axırdı yoruldular. Ortancı oğul anasına dedi:

-Şalvarımı yama, piroq bişir, mən dovşanlara rəqs etməyi öyrədəcəyəm.

Büyük oğulun başına gələn eyni ilə ortancı oğulun da başına gəldi. Nəhayət, balaca oğul yola düşdü. O da adamçığaza rast gəldi. Ona yazığı gəlib, piroqun yarısını verdi. Adamçığaz yenə ağaca çıxb fit çaldı. Meşənin bütün dovşanları bir yere yiğildi. Bir rəqs etməye başladılar ki, adam gözünü çəkə bilmirdi. Adamçığaz ikinci dəfə fit

çaldı. Bu zaman şah gəldi ki, dovşanları gözəl rəqs edirlər. Bərk hırslandı. Axı qızını odunçu oğluna əre vermək istəmirdi. Adamçığazı kretasına əyləşdirdi, oğlanı isə zindana salmağı tapşırırdı. Adamçığaz bu ədalətsizliyə dözə bilməyib kretadakı kralı döydü: "Vədini yerinə yetir! Yoxsa dünyada sənə həyat yoxdur". Kral möhkəm qorxdu, ondan aman istədi. Elə ki səhraya gəldilər, toy məclisi quruldu. Gənclər xoşbəxt yaşamağa başladılar.

-Bəs heyvanlar öz balalarını hardan alırlar?
Axı meşədə mağaza yoxdur?!

Dörd yaşılı uşaq avtobusda atasının qucağında əyləşmişdi. Bir qadın içəri girdi. Oğlan cəld atasının qucağından düşüb nəzakətlə ona dedi:
-Buyurun, əyləşin!

-Mən bu gün yaman pis yixildim.
-Ağladın?
-Yox.
-Niyə?
-Ona görə ki, yixildığımı heç kəs görmədi.

İlk dəfə heyvanxanada fil görən qız təəccübə deyir:
-Fil başına əleyhqaz geyib.

Həkim oğlanın dişini çekdi.
Oğlan sevinə-sevinə dedi:
-Mənim ağızında ağrıdıği bəsdi,
qoy indi də həkimin bankasının içində ağrisin.

1990, № 12
Tərcümə edəni:
Rafiq Yusifoğlu

-Slavik, indən belə sənin günlərin şən keçəcək.
Çünki sənə Nataşa adlı balaca bir bacı almışıq.
-Onun əvəzinə televizor alsayıdınız, daha yaxşı olardı.



ATA MİRASI

(Portugal nağılı)

Bir kişinin iki oğlu var idi. Bir gün küçük qardaş atasına dedi:

-Mənə çatan mirası, ata payını ver. Aları götürüb bu öklədən gedəcəyəm.

O Ata oğluna çatası pulu verdi. Kiçik oğul nyani gəzdi, ancaq manat üstünə dənat gətirə bilmədi. Əksinə, atasının mərdiyi pulların eksəriyyətini xərclədi. Vüflisləşməkdən qorxan kiçik oğul geri Məydanda eşitdi ki, atası ölüb. Böyük qardaş isə var-dövlət sahibi olub.

Böyük qardaş kiçik qardaşa dedi:

-Mən sənə heç bir kömək eləyə bilmərəm. Ancaq atan öləndə mənə bir pişik verib dedi ki, bunu kiçik qardaşına yərərsən.

Kiçik qardaş həmin yeşiyi götürüb, böyük qardaşdan ayrıldı. Yeşiyi astända orun içindən balaca bir zənci çıxdı. O dedi:

-Ağa, nə əmr etsən, hazırlam.

Kiçik qardaş sevincək dilləndi:

-Mənə bir misli-bərabəri olmayan saray tik.

Kiçik qardaşın arzusu o saat yerinə yetdi. O da tezliklə var-dövlət sahibi oldu. Bunu eşidən böyük qardaşın paxilliği


tutdu. Qardaşına qonaq gələndə qutunu oğurladı. Zənciyə əmr etdi ki, ona gözəl bir saray tikdirsin. Qardaşını isə zindana salsın.

Kiçik qardaş məhbəsdə olanda onun sədaqətli iti və pişiyi oğlana qonaq gəldilər. Vəziyyətdən xəbərdar olandan sonra and içdilər ki, qutunu oğurlayıb sahibinə qaytaracaqlar.

Onlar belə də etdilər. Böyük qardaş qutunu başının altına qoyub yatmışdı. Pişik quyruğunu sirkəyə salıb böyük qardaşın burnuna tutdu. Oğlan başını qaldırıp asqıranda it qutunu onun başının altından çəkdi.

İtlə pişik yekə bir boranı tapdilar. Onun içini oyub qayıq düzəlttilər. Dəryadan üzüb keçmək istəyəndə qayıq çevrildi və qutu dənizin dibinə getdi. İtlə pişik balıqlar padşahına yalvardılar ki, onların qutusunu tapıb versin. Balıqlar padşahı əmr edən kimi balıqlar qutunu tapıb gətirdilər. İtlə pişik qutunu aparıb məhbəsdə sahibinə çatdırıldılar. Kiçik qardaş qutunu açıb zənciyə əmr etdi ki, onu məhbəsdən xilas etsin. Oğlan məhbəsdən azad olub qardaşının yanına gəldi. Dedi ki, mən sənə heç bir pislik eləmək istəmirəm. Gəl, ikimiz də əl-ələ verib xoşbəxt yaşayaq. Belədə atamızın ruhu da şad olar.

Onlar qucaqlaşış barışdilar və xoşbəxt özür surməyə başladılar.



Nəqşli vaxtı

KEÇİ VƏ ÇAQQAL

(Manden (Afrika) nağılı)

Bir dəfə Keçi bir tor tapıb çaya getdi ki, balıq tutsun. Toru neçə dəfə suya atıb çəksə də, bir şey alınmadı ki, alınmadı. Keçi fikrə getdi: "Bəs mən neyləyim? Balalarım acından ölürlər. Bəs mən onlara nə yedizdirim?".

Birdən Keçi gördü ki, Çaqqal çiynində bir kisə təzə balıq aparırla. Keçinin ağızı sulandı. Fikirləşdi ki, gərək nə yolla olur-olsun, balıqları çaqqalın əlindən alım. Ya mən çaqqalı aldatmaliyam, ya da o, məni yeməlidii. Başqa yolum yoxdu.

Çaqqal Keçini görüb uzaqdan qışkırdı:

-Ey, qonşu, necəsən?

Keçi özünü eşitməzliyə vurdudu. Sakitcə dayanıb çaya baxmağa başladı. Çaqqal onu ikinci dəfə səslədi. Keçi heç ona əhemiyət də vermədi. Bunu görən Çaqqal balıq dolu kisəni və toru yerə atıb lap keçinin yanına gəldi. Düz onun qulağının dibində qışkırdı.

-Ey, Keçi, yatmışan? So-

ruşmaq istəyirdim ki, necəsən?
-Nə dedin, nə dedin? – K
pozmanın Çaqqala sarı döndüçü əhvall
Çaqqal hirsəndi:
-Deyəsən, sənin dərinə he
Səhərdən nə qədər çağırıram yifin gərl
cavab da vermisən. Nə yama heç mər
olmusan?



Keçi özünü qorxmuş kimi göstərərək dedi:

-Bağışlayın, heç fikrim özümdə deyil. Evimdə o qədər ət var ki, heç bilmirəm onları neyləyim.

-Bu qədər əti hardan almışan? – Çaqqal təəccübə soruşdu.

-Bu yaxınlarda bir cadugərin yanına getmişdim. Mənə elə bir buynuz düzəltdi ki, hansı heyvana vururam, o dəqiqə ölürlər. Heyvanların çoxu sözlərimə inanmadı. Elə buna görə buynuzum onlara dəyən kimi öldülər. Onların hamisinin cəmdəyini daşıyib evə yiğmişəm. Hava da bərk istidir. Qorxuram ki, ətlər xarab olar. Ona görə fikirləşirəm ki, görəsən neyləyim.

Çaqqalın qorxduğu hissə eləyən Keçi bir az da bərk ürek-ləndi:

-Bəlkə sən də mənim sözlərimə inanmırısan?

Çaqqal kəkələyə-kəkələyə cavab verdi:

-İnanıram, inanıram...

Sonra o, gözaltı Keçinin buynuzlarına baxdı. Qorxudan gözlərini bağladı. Sonra qəfil-dən qaçmağa başladı. Keçiyə də elə bu, lazımdı. O, sakitcə gedib bir neçə balığı və toru götürüb evlərinə apardı.

O gecə keçinin balaları doyunca yedilər. Axmaq çaqqal isə kəndin o başına-bu başına keçərək acından uladı.

Tərcümə edib işləyən:
R.Y.Əliyev

Rəssam
Aytən